

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətlə mövqeyinin müdafiə edilməsi

Azərbaycanın tarixi torpaqları üzərində qurulan indiki Ermənistan Respublikasının əsasını qoymaların əsas məqsədi bizim torpaqlarımız üzərindən başlayaraq "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Lakin erməni ideoloqların bu xəstə xəyalı gerçəkləşmədi, gerçəklişə də bilməzdı.

I yazı

"Böyük Ermənistan"ın yaradılması yalnız Azərbaycan, bütövlükdə isə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün böyük təhlükədən başqa bir şey deyildi.

Məlum olduğu kimi, hələ keçən əsrin əvvəllərində ermənilərin Qafqazda respublika, torpaq, ərazi sahibi olması üçün onların xaricdəki ağaları böyük canfəşanlıqlar edir, hansı yolla olursa-olsun erməniləri Azərbaycan torpaqlarında yerləşdirib, onlar üçün bizim ərazilərimizdə dövlət qurmaqdan ötrü əllərindən gələni edirdilər. Gənc Azərbaycan Xalq Cumhuriyyətinə bir çox Avropa dövlətinin tezkiqləri neticesində ermənilər Azərbaycan torpaqlarına sahib oldular.

Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul olundu. Tarixçilər qeyd edirlər ki, dövlət müstəqilliyiminin Tiflisdə elan edilməsinin əsas siyasi səbəbi ölkənin paytaxtı Bakı şəhərinin başda Stepan Şəumyan olmaqla cinayətkar bolşevik rejiminin əlində olması idi. 1918-ci il sentyabrın 15-də Bakı düşmənlərdən təmizləndi və həmin ayın 17-də Azərbaycan Xalq Cumhuriyyəti hökuməti ölkənin müvəqqəti paytaxtı Gəncədən Bakıya köçdü.

Qeyd etmek lazımdır ki, Cənubi Qafqazda Seym buraxıldıqdan sonra yeni yaramış dövlətlərin sərhədlərini müyyəyen etmək zərureti yarandı. İlk günlərdə erməni nümayandələri İravan şəhərinin Ermənistən paytaxtı elan edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdilər. Batumi şəhərində 1918-ci il mayın 29-da keçirilən danışqlarda Azərbaycan tərəfi İravan şəhərinin, eləcə də Eçmədzin qəzasının Ermənistənə verilməsi qərarı ile razılaşdı. Bu qərarın bağışlanmaz bir səhv olduğunu açıq söyləyən İravan quberniyasından Milli Şuraya seçilmiş üç deputatin - M.H.Seyidov, N.Nərimanbəyov və R.Bağirovun yazılı etirazlarına baxmayaraq, məsələ Milli Şuranın mayın 29-da keçirilən üçüncü iclasında da müzakirə edilmədi. Ermənilər İravanı ələ keçirdikdən sonra Azərbaycana qarşı ərazi iddialarının coğrafiyasını zaman-zaman genişləndirməyə

başladılar. Azərbaycan Milli Şurasının atlığı bu addım nəticədə Azərbaycanın tarixi torpağı İravan xanlığının Göyçə mahalının qərb hissəsinin, faktiki olaraq, əldən çıxmışına səbəb oldu. Azərbaycanın qərb sərhədləri Göyçə gölü ilə məhdudlaşdı ve bu göl iki respublika - Azərbaycan və Ermənistən arasında sərhəd ərazisine çevrildi. Gölün şərq hissəsi "Göyçə dairesi" statusu ilə Azərbaycan Xalq Cumhuriyyətinin tərkibində qaldı. Onun ərazisi əsir ilk illərində Yeni Bəyazid qəzasının şərq torpaqlarını əhəse edirdi və Göyçə gölünün şimalındaki Marallıca dağının qərbindən başlayaraq gölün şərq tərəfi ilə cənuba doğru uzanır və Maraldağın qəribinə çatırıdı.


Ermənistan hökuməti əldə etdiyi güzəştə (Iravana yiye-lənməsinə) baxmayaraq, Azərbaycana təcavüzünü gücləndirir və yeni əraziləri - Zəngəzuru, Qarabağ, Naxçıvanı ələ keçirməyə cəhd göstərirdi.

Tarixçilər qeyd edirlər ki, 1918-ci il mayın 29-da İravan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi ilə bağlı keçirilən iclasa Həsən bəy Ağayev sədrlik edirdi. İclasda F.Xoyski, M.Cəfərov, M.Hacinski, A.Mahmudbəyov, F.Köçərlinski, Məlik Yeqanov, R.Vekilov, H.Şah taxtinski, A.Axundov, M.K.Məmmədbəyov, X.Məlik-Aslanov, C.Hacınski, C.A. Ağamalov, Şerifov iştirak ediblər.

Fətəli xan Xoyski iclasın açılışında Azərbaycan və Ermənistən sərhədləri haqqda Ermənistən Milli Şurası ilə aparılan danışqların nəticələrini elan edib. Məruzəsinin sonunda bildirib ki, Ermənistən Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. İşgənliyə şəhərinin Türkiyəyə birləşdirilməsindən sonra Ermənistən üçün siyasi mərkəz yalnız İravan ola bilər. Buna görə də İravanın ermənilərə güzəştə gedilməsi labüddür.

Daha sonra X.Xasməmədov, M.Y.Cəfərov, Ə.Səyxlüsləmov və M.Məhərrəmov məsələ ilə bağlı çıxış edərək bildiriblər ki, İravanın ermənilərə güzəştə gedilməsi tərxi zərurət olsa da, bizim üçün qaçılmaz, acı bir heqiqətdir.

Daha sonra məsələ ilə bağlı səsvermə keçirilib. Milli



İlk Cumhuriyyət dövründə Ermənistən Üçün qoparılmış torpaqlarımız...

Faiq Ələkbərli: "O dövrdə Ararat Respublikasının İravan dairəsinə aid olan 9 min kvadratkilometr hesabına yaradılmasının səbəbi Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin heç bir real gücün olmaması idi"

Şuranın 28 üzvündə 16-sı İravanın güzəştə edilməsinin lehine, 1 nəfər əleyhine səs verib, 3 nəfər isə bitərəf qalıb, digərləri səsverməyə qatılmayıblar.

Daha sonra isə ermənilərle konfederasiya yaradılması məsəlesi müzakirə olunub. Qişa fikir mübadiləsindən sonra məsələ səsverməyə qoyulub. Səsvermədə iştirak edən hər kəs Azərbaycan və Ermənistən konfederasiyasının yaradılmasının lehine səs verib. Fətəli xan Xoyski Teymur bəy Makinskinin müstərək yolla şuraya qoşulmasını səsverməyə qoyub və bu təklif yekdilliklə qəbul olunub.

Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da Xarici İşlər naziri Məmməd Həsən Hacınskiyə yazdı: "Biz ermənilərlə bütün mübahisələrə son qoydum, onlar ultimatumu qəbul edəcək və mührəni qurtaracaqlar. Bizi İravanı onlara güzəştə getdi".

Lakin Milli Şuradan iyunun 1-də keçirilən iclasında həmin məsələyə yenidən baxıllaraq, bu qərara protest elan edildi. Onu şuranın İravandan olan 3 üzvü imzalamışdır. Milli Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə etməyə qərara aldı.

İravanın ermənilərə güzəştə olunması haqqında qərarın qəbul edilməsi, onun əsaslandırılması üçün getirilən bütün dəlliyyələrə baxmayaraq, siyasi cəhətdən tamamilə səhv adımlı idi. Erməni hökuməti Tiflisdən İravana köçdükdən sonra İravanda və Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırımla törətdi. İravan azərbaycanlıları həm daşnak (1918-20), həm

de Sovet (1920-91) hökumətinin məqsədönlü qırğıñ və deportasiya siyasetinə məruz qaldılar, İrəvanda azərbaycanlılara məxsus maddi mədəniyyət abidələri dağıldı, onların erməniləşdirilməsi təbəbirləri həyata keçirildi.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnsti-tutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfe doktoru Faiq Ələkbərli "Bakı-Xəbər"ə bildiridi ki, AXC dövründə Azərbaycan torpaqlarının ermənilərə verilməsinin bir neçə səbəbi var. "Birinci, Azərbaycan Xalq Cumhuriyyəti Tiflisdə elan olunanda onun nə bir əsəri, nə də bir polisi vardı. Faktiki olaraq, AXC-nin heç bir hərbi qüvvəsi yox idi. Fətəli xan Xoyslu da, başqları da öz çıxişlarında dəfələrlə deyiblər ki, qarşılıklı, ancaq müyyən şərtlər altında İravanın Ararat Respublikasının paytaxtı kimi tanınmasına və eyni zamanda İravan dairəsinin texminən 9 min kvadratkilometr hesabına yaradılmasına razılıq verilib. Söhbət ondan gedir ki, o dövrə Ararat Respublikasının İravan dairəsinə aid olan 9 min kvadratkilometr hesabına yaradılmasının səbəbi Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin heç bir real gücün olmaması idi".

F.Ələkbərli vurguladı ki, yalnız 1918-ci il iyunun 4-də Osmanlı hökuməti, Vəhab paşa ilə Məhəmməd Əmin Rəsulzadə (Milli Şuradan sedri) və Məmmədhəsən Hacınski (yeni qurulmuş ilk Cumhuriyyət hökuməti) həm də Xarici İşlər naziri vəzifəsini yerinə yetirirdi) arasında gedən danışqlardan sonra Nuru paşa Azərbaycana gəldi, buna qədər isə artıq İravanın mesaləsi həll edilmişdi. "Erməni Milli Şuradanın da əlindəki "əsas" o idi ki, o zaman Gümrü (Aleksandropol) və onun ətrafi Osmanlı qüvvələrinin nəzarəti altında idi. Onlar da bunu bəhane etdilər ki, bizim paytaxtımız yoxdur, biz harada müstəqilliyimizi

elan edək? Onlar bu məsələni Azərbaycan Milli Şurası qarşısında qaldırmışdır. Fətəli xan Xoysunun sədrliyi ilə Milli Şuranın ilk, xüsusən də ikinci toplantısında (Milli Şuranın ne bininci, ne də ikinci iclasında M.Ə.Rəsulzadə iştirak etməyib) İravanın yeni yaradılan Ararat Respublikasının paytaxtı kimi tanınması və 9 min kvadratkilometr ərazisi kimi qəbul edilməsi baredə qərar qəbul edildi. Azərbaycan Milli Şurası Ermənistən Milli Şurası qarşısında sərt qoymuşdu ki, ermənilər Naxçıvana və Qarabağ'a olan iddialarından el çəkməlidirlər, el çəkməsələr, İravanın yeni yaradılan Ararat Respublikasına güzəştə də qüvvəsinin düşəcək. Yəni torpaqlarımızın, xüsusən də İravanın və ətrafinə ermənilərə güzəştə gedilməsi o dövrün real şərtləri çerçivəsində baş verib".

AXC dövründə Azərbaycan və Ermənistən arasındakı mührəbələr baş verib və Azərbaycan torpaqları itkiyə məruz qalıb. AXC dövründə Ermənistən ərazisinin 9 min kvadratkilometr olduğunu deyən F.Ələkbərlinin sözlərinə görə, Azərbaycanın həm də ərazisi 114 min kvadratkilometr idi. "27 aprel işğalından sonra proseslər bir qədər fərqli mecraya yöneldi. Xüsusən də 1920-ci il noyabrın 30-da Ermənistən SSR-in yaradılmasından sonra, çox təessüflər olsun ki, biz Azərbaycan torpaqlarının bir hissəsinin itirilməsi ilə qarşılaşıraq..."

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyilə çap olunur.